

Bir hekayət kitabı haqqında mülahizələrim...

Kitabın insan hayatında oynadığı müüm tərbiyəvi-əxlaqi və mənəvi rolun əhəmiyyətini elə kitab özü deyir...

Bəşəriyyətin zəka sahibləri zaman-zaman yazıya-kitaba böyük önem - dəyər və rərək, kitabların qorunması qayğısına qalıblar. Məhz bu baxımdan bir-birini əvəz edən yüz-yüz nəslin həyata baxışı, elmi, tibbi və kosmik təfəkkürü bu günümüzə qədim kitablar vasitəsilə gəlib çıxmışdır.

İnsanlığın mənəvi yetkinliyinin, elmi tərəqqisinin və sivilizasiyaların nəticələrini kitabdan öyrənirik. Bu baxımdan kitab, insan həyatının-şururunun, mənəvi aləminin ayrılmaz bir hissəsi olduğu göz qabağındadır...

"Müasir dövrde, elmin-texnikanın gətirdiyi yeniliklər kitabə" meydən oxusa da, kitabdan alınan zövqü, teması heç bir texniki özəlliklərlə müqayisə etmək fikrində deyiləm. Bə kitab haqqında başqa bir qənaətim də budur ki, kitab dünyani gəzən, insanla "danişan" bir gəzəri heykəl-səyyahdır...

...Uzun illərin qələm dostu kimi tanıdım, əmim Yusifin tələbə yoldaşı, hər Yusifin adı çəkiləndə "heyf ondan Yusif mənim qardaşım idi", deyərək qəhərlənən və bu dünyada olmayan bir insanı xatırlayıb anan, Nizaminin ifadəsi onun dosta olan sədaqətinin saflığı, səmimiyyəti deyilmə!?

Şəxsiyyətinə və qələmine hörmətlə yanaşdığım bu söz adamı, istedadlı yazıçı-jurnalist olan qələm dostuma, son kitabını oxuduqdan sonra yanaşmadan bir ehtiram əlamətini də təbii saymaq olar...

İndiyənə kimi onlarca müxtəlif yönümlü kitabı işıq üzü görən N.Rəhmanlının bu günlərdə "Sade bir insan haqqında hekayət" kitabını oxudum. Hörmət sözünün qüvvətləndirmə sinonimi, ehtiram sözü, hörmətin dərinliyini - ucalığını göstərən bir "qardaş söz"dür. Və həm də bu ehtiram sözündə-kəlməsində, ilk nəzərə de sezilməyən bir "baş əymək" hissiyyatı var...

"Biz bir-birimizi qiymətləndirməyi və bağışlamağı bacarmalıq", aforizm-kəlamı bu yerde əlimdən tutur. Məndən cəmi iki yaş böyük olan bu insanın dosta, yoldaşa olan səmimi sevgisi-hörməti məni həmişə kövrəldib, həyəcanlandırib...

Nizami Rəhmanlıdan bir heftəliyə oxumaq üçün aldığım kitabını bir aydır ki, qaytarımdım, gecikdirmə səbəbi də o idi ki, bu

kitab haqqında bir söz deyim, qələm qardaşının yaradıcı zəhmətini fikrimin-duygumun tutumu baxımdan qiymətləndirir...

N.Rəhmanlının "sade bir insan haqqında hekayət" kitabı çox uğurlu alınıb. Kitabın ürək yazılması, hər səhifəsindən boy verir, görünür. Bu kitab əsasən bir ziyan, qədirşunas övladın ataya olan hüdudsuz, ata-əğul, dost-yoldaş sevgisi, məhəbbəti, hört-

hum sözlərin bolluğuundan, fikrini daha canlı çatdırmaq üçün istifadə edən müəllifin bir ağsaqqal - el sevimli olan nurani ata bərədə hər hansı bir məqamda, hər bir kəsin ürək sözlərini qələmə alanda, o sanki, bir dostunun atasından deyil, öz atasının xeyirxahlığından, nəcibliyindən və gözü toxluğundan yazır. Belə yanaşma yazıcıının - Nizami müəllimin səmimiyyətindən doğulur. Xüsusi bir sevgiyle, doğmalıq və doyulmazlıqla yazılan bu əsərin ruhunda xatirələr, hadisələr və əhvalatlar çox olsa da, yazıları mətnində bir hüzən, elegiya elementləri də özünü göstərir. Bu isə yazıya bir təsirlik, oxunaqlıq və emosionallıq getirir...

"Həyatda olanların dünyasını dəyişmiş doğmalarını xatırlamaları, yad etmələri bir mənəvi borcdur" kəlamı bu kitabın yazılmış bir epiqrafi da sayılı bilər. İstedadlı qələm dostumuz N.Rəhmanlının dostu (Yusifin başqa bir qardaşının) Bakır Əli Misiroğlunun "dünyasını dəyişən hər hansı bir insan, onu tanıyanların axırıncı dünyadan gedəndə, ölümü başlayır", kəlamı da sözümüzə söyklək kimi, demək istədiyimiz fikrə qapı açır, yol verir...

Ele bilirom ki, Ələsgər müəllimin babası (öz xeyirxahlığı ilə tanınan) Bədəl kışının el-obada layiqli davamçısı olan oğlu Şahməmməd əminin fiziki yoxluqları (ata, baba hər ikisinin) reallıq olsa da, mənəvi varlıqları, bu böyük, nüfuzlu nəsil yaşıdlıqca, onların ürəklərində (və elinin-obasının), yadداşlarında sadə bir insan haqqında hekayət kimi qalacaq, nəsildən-nəsilə ötürüləcəkdir...

Kitaba tanınmış şair-publisist Vaqif İsaqoğlu ön söz yazmışdır. Sözün Vaqifi - sərəfəri olan bu istedadlı qələm dostumuzun "Xatirələrdə yaşayan ömr" başlıqlı giriş sözü dörd səhifə yer tutsa da, bu 136 səhifəlik kitabə layiqincə "bələdçi"lik edir, oxucunu yazıçı məramının yoluna çıxmaya inamlı səsləyir.

Nizami Rəhmanlının qələmə aldığı bu dəyərli, etik-tərbiyəvi cəhətdən tutumlu kitabının bədii məziyyətini V.İsaqoğlu bir cümləsilə açır:

"Bədəlli nəslinin sayılıb-seçilən kişilərinə, eldə-obada böyük nüfuz yiyəsi olan insanlarına, şöhrətli, çörəkli oğullarına hörmət və ehtiram əlaməti olaraq qələmə ali-

nan bu əsər ilk cümləsində oxucunu öz əhatəsinə alır".

Çox təbii bir haldır ki, bir cümləlik yazısında: "İlk cümləsindən oxucunu öz əhatə dairəsinə alır", sözünü-fikrini deməmişdən əvvəl, "hörmət və ehtiram əlaməti olaraq", sözünü də işlədən V.İsaqoğlu yazıçı məramının-məqsədinin məzmununu çox dəqiq verir.

Və bu məqamda fikrim yenə "ehtiram" sözünün yanında qalır; Sövq-i-təbii olaraq, məndə bir təhtəşür oyanıb deyir ki, bu ehtiram sözünün yaratdığı təessüratın içinde bir "baş əymək" ifadəsinin şəkili görünür. Müəllifin canlı, bədii-publisistik dili belə bir nəslin ehtirama layiq olunmasını təlqin edərkən, baba və atalarımızın, el-oba rəhbətini qazanmağına, köhnə kişi olmalarına görə, onların ruhları önünde baş əymək - ehtiramını saxlamaq, mənəvi dəyərlərin zirvəsi deyilmi!?

Bu yazında məqsədim heç də N.Rəhmanlının yeni əsərini təhlil etmək deyil. Sadəcə olaraq, kitabın bağışladığı ümumi təsiri, məndə oytadığı fikir və duyularımı böülüsmək həvəsim-isteyimin təessüratlarını yazıram...

"Sade bir insan haqqında hekayət" kitabı, ataya, anaya, ümumilikdə valideynə ülvı duyularla yanaşmağın həm də bir örəyiidir. Bu kitab Tanrı hökmüyle, valideyn vəsətə ilə yarandığımızı və yaradıcılarımıza ehtiramlı (baş əyməklə!) yanaşmağımızı bizə təlqin edən bir mənəvi xəzinə mənbəyidir.

Fikrimi heç vaxt qəsdən obrazlarla deməyə çalışmadı. Bu düşüncə tərzipin vərdişi olaraq yazılarımı da keçib. Ancaq indi yeri gəlib, ürəyimə dolub, məni də yaz deyən cümləni yazmasam özümü bir az "noqalay" (rahatsız) hiss edərəm: - Günəş, hərərətinə, oyatmaq, yaşam şəfqətinə görə kainatın atası, torpaq isə bitirmək, bəsləmək və iyiyə durmaq təbiətinə görə bəşəriyyətin anasıdır", - deyirəm, bu fikrim yerine düşürsə, deməli, bu yazımda bir elə də səmimiyməm...

Günəş atamızın, torpaq anamızın qarşısında ehtiramlı baş əyirəm. Və babalarımıza, nənələrimizə layiq övlad böyütmek bərcumuzun olduğunu unutsaq, unudulacaq fikri də bir "deməklə qılınıcı"nı xatırladır...

...İstedadlı qələm dostum, gözəl nəvələrinin "dəli"si, (Allah qorusun!) N.Rəhmanlıya qələmə aldığı "Sade bir insan haqqında hekayət" kitabı ile bizə - cəmiyyətə verdiyi ustاد dərslərinə görə, yenə də ona dərin ehtiramımı bildirirəm...

Nazim Əlioğlu

Nizami Rəhmanlı



SADƏ BİR İNSAN HAQQINDA
HEKAYƏT

məti, ehtiramı üzərində qurulmuş bir mənəvi abidədir desək, fikrimizi daha dəqiq ifadə etmiş olarıq.

Oxulara təqdim olunan bu dəyərli-səballı (səhife sayına, qalınlığına deyil, bədii-məntiqi müsbət həyat faktlarının çoxluğuna görə) kitab da müəllifin şəxsi yanaşma fikri ilə bərabər, əsərin qəhrəmanı Şahməmməd əminin həmkəndlilərinin, dostlarının, müasirlərinin fikri ilə yanaşı, doğmalarının, həyat yoldaşının oğul-qız övladlarının və nəvələrinin də kövrək xatirələri toplanmışdır. Hər bir sahənin öz mütəxəssisləri olduğunu kimi, dilimizin rəvanlığından, ifadə vəsətərimizin aydınlığınından və sinonim-qo-